

050405 “İqtisadiyyat” (bakalavriat və magistratura təhsil səviyyəsi üzrə);

İxtisasın təsviri

“İqtisadiyyat” ixtisası iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstə biləcək səriştələrə malik kadrların hazırlanmasını nəzərdə tutan geniş profilli, müasir, populyar ixtisaslardan biridir. Bu ixtisasa sahib olanlar həm mikro, həm makrosəviyyədə iqtisadi fəaliyyətin planlaşdırılması, onun təşkil və reallaşdırmasını təmin etmək, eyni zamanda iqtisadi proseslərə nəzarət etmək və Onun səmərəliliyini təhlil etmək bacarıqlarına malik mütəxəssislər kimi yetişirlər.

“İqtisadiyyat” ixtisasını bitirən məzunlar iqtisadçı peşəsinə sahib olmaqla iqtisadiyyatın dövlət tənzimlənməsi, xarici iqtisadi fəaliyyətin təşkili və idarə olunması, beynəlxalq iqtisadiyyat və inkişaf iqtisadiyyatı, maliyyə və mühasibatlıq, vergi və audit, istehsal və xidmət müəssisənin təşkili, strukturunun formalaşdırılması və idarə edilməsi, sahibkarklıq və müvafiq biznes subyektlərinin yaradılması və idarə edilməsinin əsasları, menecment və marketinq, iqtisadi idarəetmə qərarlarının qəbul olunması və onların reallaşdırılması yollarını bacaran, eyni zamanda karyera qurmaq bacarıqlarına sahib olmaq kimi kompetensiyalara malik olurlar.

“İqtisadiyyat” ixtisasını bitirənlər dövlət strukturlarının müvafiq bölmələrində, özəl şirkətlərdə, xarici iqtisadi fəaliyyətlə məşğul olan müəssisələrdə və digər biznes strukturlarında çalışa bilirlər. Tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən iqtisadi bloka daxil olan nazirlik və komitələrdə, həmçinin biznes və maliyyə sahəsində mütəxəssis olaraq çalışa bilirlər.

Universitetimizdə təhsil almaqla bərabər tələbələr müxtəlif təlimlərdə iştirak edə və müvafiq beynəlxalq və ölkədaxili sertifikatlara malik ola bilirlər ki, bu da onlara cələcək əmək bazarlarında iş tapmaqda üstünlük verəcəkdir.

Təhsilin davam etdirilməsi

Mingəçevir Dövlət Universitetində Magistir pilləsi üzrə “İqtisadiyyat” ixtisasında tədris həyata keçirilir.